

Aşıq Ələsgərin 200 illik yubileyi qarşısında

XIX əsrin müdrik ozanı, korifey sənətkar

Aşıq poeziyasının, ədəbiyyatımızın ən uca zirvəsi sayılan böyük ustamız, Göycəli Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Aşıq Ələsgər böyük ustad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmüşdür.

Dədə Ələsgərin əsərlərində təbiet, dağlar, düzlər, çaylar, göllər, şərbət bulaqlar, atlas geyimli dağların ətri, təravəti və gözəlliyi ilə öz əskini tapmışdır.

Coxəsrlıq aşiq poeziyasını əlçatmaz, əzəmetli bir dağa bənzətsək, bu dağın zirvəsində sənət qartalı olan Aşıq Ələsgər dayanır. El sənətkarı ucalığı təkcə sənətkarlıqla yaratdığı gözəl qoşma və gərəylilərinə, təcnis, divani və müxəmməslərinə görə deyil, bu zirvəni həmdə öz yüksək insani keyfiyyətləri ilə qazanmışdır. Öz yurdunu sevə-sevə gəzən, ona hərtərəfli nəgmələr qoşan Dədə Ələsgər ömrü boyu həm öyrətmış, həm də xalqdan öyrənmişdir.

Aşıq Ələsgər öz elini - Göycə gölünün nəgməli sahillərini, başı buludlardan nəm çəkən "Çalmalı" dağının romantik mənzərələrini, bütövlükde "Qafqaz elini" necə dolandığını ustalıqla, poetik ilhamla qələmə almışdır.

Göycəli Aşıq Ələsgərin sözlərinə yüzlərlə mahni və romanslar bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinlenir.

Ölkəmizdə Aşıq Ələsgər ırsının öyrənilməsinə həmişə diqqət yetirilir. 2011-ci ilde Dədə Ələsgərin anadan olmasının 190 illiyi təntənə ilə qeyd olundu. Paytaxtda

min bir könülüdən aşiq poeziyasına üstünlük verən, Göycə mahalının yetirməsi, xeyriyyəçi kimi məşhurlaşmış Akif Nəbiyevin təşəbbüsü ilə Dərnəgül Əyləncə Mərkəzində, geniş bir məkanda Dədə Ələsgərə həsr olunmuş yubiley məclisi keçirildi. Tədbirdə bəlkə də minə yaxın saz-söz həvəskarı, Ukrayna, Rusiya Federasiyası, İran və başqa ölkələrdə ya-

banisi olan Aşıq Ələsgərlə bağlı Akif Nəbiyev silsilə tədbirlərini davam etdirir.

Biz bu günlərdə redaksiyanın tapşırığı ilə tanınmış xeyriyyəçi kimi Akif Nəbiyevlə görüşüb səhbət etdik. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

—Xalqımız Ələsgər kimi qüdrətli, ozan sənətinin inkişafında böyük xidmətləri



şayan həmvətənlərimiz, müxtəlif bölgələrdən gəlmisəl aşıqları iştirak edirdi. Belə bir əzəmetli tədbir Heydər Əliyev sarayında da keçirildi.

İlhamla hazırlanmış ulu Göycənin xəritəsi, Aşıq Ələsgərin rəsm əsəri insanlarda xoş ovqat yaradırdı.

İllər ötüb keçəcək, xalqımız el sənətkarı, söz sərrafi Aşıq Ələsgərlə bağlı silsilə tədbirlər keçirən, sidq ürəklə aşiq poeziyasına bağlanan iş adamı Akif Nəbiyevin xidmətlərini heç vaxt unutmayıacaqdır. Bir sözlə, o, öz xeyirxah əməlləri ilə aşiqsevərlərin sevimlisinə çevrilmiş, özünə şan-şərəf heykəli ucaltmışdır.

Qarşidan Göycə aşiq mühitinin formalaşmasında özünəməxsus dəst-xətti olan, saz-söz dünyasının zirvəsinə ucalan Göycəli Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi gəlir. Göycə aşiq məktəbinin

olan, adı dillərdə gəzən el sənətkarının 200 illik yubileyinə ciddi hazırlaşır. Dədə Ələsgər aşiq poeziyamızın, saz ifaçılarımızın zənginleşməsinə böyük təkan vermiş, öz yüksək sənətkarlığı ilə aşiq sənətinin şöhrətini göylər qaldırılmışdır. Onun dile getirdiyi telli sazin simlərində nələr süzülüb gəlmirdi?

Qeyri-adi istedadı, zəngin biliyi olan Aşıq Ələsgər haqqında professor, mərhum Qara Namazovun tədqiqatları maraqlıdır. Onun tədqiqatlarına görə XIX əsrin 50-ci illərində rus mətbuatında belə bir yazı dərc olunub: "Ələsgər adlı bir aşığın ifaçılıq məhərəti haqqında rus şairi və jurnalisti Y.N. Polonski Tiflisdə yaşadığı illərdə onun keçirdiyi şənlik mərasiminin iştirakçısı olduğunu "Kavkaz" qəzetinin 1851-ci il birinci nömrəsində dərc etdirdiyi məqalədə qeyd etmişdir".

Sidq ürəklə Ələsgər poe-



ziyasına bağlanan Akif Nəbiyev vurğuladı ki, onun təşəbbüsü ilə ötən il Xaçmazda Aşıq Ələsgərin büstünün açılışı oldu. Bu tədbirdə professor Məhərrəm Qasımlı, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak edirdi.

Dədə Ələsgərin 200 illik yubileyi yaxınlaşır. Ürəkağrısı ile vurğulamaq lazımdır ki, Aşıq Ələsgərin doğulub boya-başa çatdığı aşıqlar yurdı Göycə mahalı 30 ildir ki, erməni işğalı altındadır. Aşıq Ələsgərin Ağkilsə kəndində ucaldılan və tarixə düşən abidəsi nankor ermənilər tərəfində dağıdılmışdır. Yəqin ki, el sənətkarının adının əbədiləməsi üçün lazımi işlər görüləcək, Ələsgərin əzəmetli abidəsi ucaldılacaq, adına küçələr verilecəkdir.

Vurğulamaq lazımdır ki, Bakının Nərimanov rayonunun ərazisində göycəli Hüseyn Hacıqulu öz şəxsi evində görkəmli el sənətkarı Aşıq Ələsgərin muzeyini yaradmışdır. Muzeyə gəlib-gədənlerin ardi-arası kəsilmir...

Bu günlərdə isə Qazax şəhərində Dədə Ələsgərin abidəsi ucaldılmışdır.

XIX əsrin müdrik ozanı, korifey ustad, söz sərrafi Dədə Ələsgər aşiq sənətini duru saxlamış, əlində telli sazi el-obanı qarış-qarış gəzmiş, güclü yaddaşı, zəngin söz ehtiyatı ilə xalqın gözündə pillə-pillə ucalmış, sənət möcüzələri yaratmışdır...

Qədir ASLAN,
Əməkdar jurnalist.